

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN MÜHASİBAT
BALANSI (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: **" PAŞA Həyat Sığorta " ASC**

Hesabat dövrü : 31.12.2015 tarixinə

manatla

AKTİVLƏR	Sətr kodu	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR			
Torpaq, tikili və avadanlıqlar		568527,50	620493,16
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması			
Daşınmaz əmlaka investisiyalar		2200000,00	2484324,89
Qeyri-maddi aktivlər		50324,77	74283,27
Təxirə salınmış vergi aktivləri			
Uzunmüddətli debitor borcları			
Uzunmüddətli maliyyə aktivləri:		6029849,36	5783055,79
dövlət qiymətli kağızları			
qeyri-dövlət qiymətli kağızları		6029849,36	5783055,79
sair maliyyə aktivləri			
İştirak payı metodu ilə uçota alınmış investisiyalar			
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			
Sair aktivlər		100000,00	100000,00
<i>Cəmi uzunmüddətli aktivlər</i>		8948701,63	9062157,11
II. QISAMÜDDƏTLİ AKTİVLƏR			
Ehtiyatlar			
Debitor borcları:		5716717,66	9557251,68
birbaşa sığorta üzrə		3123737,33	4132039,14
təkrarsığorta əməliyyatları üzrə :		10944,00	113225,24
- təkrarsığortaçı üzrə			113225,24
- təkrarsığortalı üzrə		10944,00	
asılı təşkilatlar üzrə			
büdcə üzrə		635969,08	
iddia tələbləri üzrə			
işçi heyəti üzrə			
sığortalılara verilən borclar üzrə			
sair debitorlar		1946067,25	5311987,30
Pul vəsaitləri və onların ekvivalentləri:		73677282,99	116074959,63
kassa		3854,12	7,55
hesablaşma hesabı		3759318,75	3074056,52
valyuta hesabı		97088,52	2872388,37
depozit hesablar		69799456,92	110096924,65
sair pul vəsaitləri		17564,68	31582,54
Qısamüddətli maliyyə aktivləri:		2498503,23	4228732,90
dövlət qiymətli kağızları			
qeyri-dövlət qiymətli kağızları		2498503,23	4228732,90
sair maliyyə aktivləri			
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:		550493,37	9126313,85
həyat sığortası sahəsi üzrə		550493,37	9126313,85
qeyri-həyat sığortası sahəsi üzrə			
Sair qısamüddətli aktivlər:		440727,29	518581,54
gələcək hesabat dövrlərinin xərcləri		440533,89	518540,25
verilmiş avanslar			
təhtəl hesablar		193,40	41,29
Sair aktivlər			
<i>Cəmi qısamüddətli aktivlər</i>		82883724,54	139505839,60
CƏMİ AKTİVLƏR		91832426,17	148567996,71

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Sətr kodu	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL			
Ödənilmiş nominal (nizamnamə) kapitalı		40250000,00	40250000,00
Emissiya gəliri			
Geri alınmış kapital (səhmlər)			
Kapital ehtiyatları:		0	
yenidən qiymətləndirilmə üzrə ehtiyat			
digər kapital ehtiyatları			
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		4457178,57	15419212,6
Hesabat dövründə xalis mənfəət (zərər)			15406479,03
finansial uçotu siyasətində dəyişikliklərə bağlı			
Kəçirilmiş üzrə və ödənilməmiş mənfəət		4457178,57	4457178,57
(ödənilməmiş zərər)			-4444445,00
Elan edilmiş dividendlər			
Cəmi kapital		44707178,57	55669212,60
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR			
Sığorta ehtiyatları:		45600203,16	89169391,52
Həyat sığortası sahəsi üzrə :		45600203,16	89169391,52
Qeyri-həyat sığortası sahəsi üzrə:			
Qarşısalmıya tədbirləri fondu			
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər			
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
Təxirəsalınmış vergi öhdəlikləri			
Kreditor borcları :		0	0
əməyin ödənilməsi üzrə			
büdcə üzrə			
sosial sığorta və təminat üzrə			
digər məcburi ödənişlər üzrə			
asılı təşkilatlar üzrə			
sair kreditorlar			
Sair uzunmüddətli öhdəliklər:		0	0
gələcək hesabat dövrünün gəlirləri			
alınmış avanslar			
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:		59648,28	373246,97
təkrarsığortaçı üzrə			
təkrarsığortalı üzrə		59648,28	373246,97
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			
Sair öhdəliklər			
Cəmi uzunmüddətli öhdəliklər		45659851,44	89542638,49
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR			
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər			
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər			
Kreditor borcları:		1091165,05	2987768,26
əməyin ödənilməsi üzrə		3000,00	3248,47
büdcə üzrə			2406742,54
sosial sığorta və təminat üzrə		10720,94	11052,13
digər məcburi ödənişlər üzrə		119781,29	
asılı təşkilatlar üzrə			
sair kreditorlar		957662,82	566725,12
Sair qısamüddətli öhdəliklər:		288180,73	267999,99
gələcək hesabat dövrünün gəlirləri		288180,73	267999,99
alınmış avanslar			
Təsisçi və ya səhmdarlarla hesablaşmalar			
Sair öhdəliklər		86050,38	100377,37
Cəmi qısamüddətli öhdəliklər		1465396,16	3356145,62
CƏMİ ÖHDƏLİKLƏR		47125247,60	92898784,11
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		91832426,17	148567996,71
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*			
* Bu sətrlər üzrə məlumatlar balansa daxil edilmir.			

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: " PAŞA Həyat Sığorta " ASC
 Hesabat dövrü : 31.12.2015 tarixinə

ilin əvvəlindən artan yekunla

manatla

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	54793737,51
birbaşa sığorta üzrə sığorta haqları	54513129,96
təkrarsığorta üzrə təkrarsığorta haqları	9967,24
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	209214,19
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon	61426,12
muzdlar üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-34993367,88
İnvestisiya gəlirləri üzrə	9215064,71
Subroqasiya gəlirləri	
Sair gəlirlər	17863077,91
CƏMİ GƏLİRLƏR	46878512,25
Xərclər	
Əsas əməliyyat xərcləri:	18004470,32
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	16349520,08
qaytarılan sığorta haqları üzrə	956611,50
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	698338,74
qarşısız alınma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	9530166,56
Sair xərclər	21108,2
CƏMİ XƏRCLƏR	27555745,08
Maliyyə mənfəəti (zərəri)	19322767,17
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	19322767,17
Mənfəət vergisi	3916288,14
Hesabat dövründə xalis mənfəət (zərər)	15406479,03